

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşmüşdür



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə BMT-nin baş katibinin müavini Yan Eliasson arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın vəziyyətinə dair fikir mübadiləsi aparılmışdır.

Cənab Y.Eliasson Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə may ayında İstanbul Sammitində görüşünü xatırladaraq ölkəmizin BMT üçün əhəmiyyətini qeyd etdi.

Görüşdə BMT Sivilizasiyalar Alyan-

sının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçirilməsi və Azərbaycan Respublikasının dünyada multikulturalizm və mədəni müxtəliflik baxımından nümunəvi ölkə olaraq, bir model kimi BMT-da əhəmiyyətli rol oynaması qeyd olunmuşdur.

Cənab Y.Eliasson Azərbaycanı sentyabrda keçiriləcək tədbirdə ölkə rəhbərliyi səviyyəsində iştiraka dəvət etmiş və Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsini BMT üzv ölkələri ilə bölüşməyi təklif etmişdir.

Nazir BMT institutları olan UNESCO, UNICEF, UNWTO, UNAOC ilə əməkdaşlığın və keçirilmiş görüşlərin əhəmiyyəti barədə məlumat verdi. Həmçinin görüş zamanı gənclərin və mədəniyyətin qlobal təhlükəsizlik məsələlərində əhəmiyyəti xüsusi vurğulandı.

Sonda nazir Əbülfəs Qarayev cənab Y.Eliassona Bakı Prosesi və 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək, onu həmin tədbirdə iştiraka dəvət etdi.

Müştəq MİRZƏ,
"Respublika".